



Qismat Yunusooglu
Bakı Dövlət Universitetinin
müəllimi

(XIV məqalə)

Müəddəs Babadəğ zirvəsinin (3236 m) canub-şərqi yamaclarından başlayan Pirsaat çayı (uzunluğu 199 km) morfogenetik xüsusiyyətlərinə nüfuz etmiş, hidrotopenim kimi mənşəyi ve hövzəsinə dini-İrfani məkanları zenginliliyinə görə xüsusi forqları, ilk növbədə mənşəyi da İlahi Eş (ibadət) ocağıdır, mənşəsi da (Xəzər dənizini sahilini çöllenək), adı da ruh sahibi Pir Seyid tapınır.

Bütöv Azərbaycanın hüdudlarında (Dərbənd-Ərdəbil şəhərləri, Borçalı-Urmıya mahalları, İlandağ-Babadəğ... arası) yayılan Türk-Islam mədəniyyətinin tarixi-maddi abidələri həm dini-İrfani ocaqların, sakral dünyagörüşünün təkmüləmək kimi xalqımızının manavi-İrfani zenginliyinə vesile olmuşdur. Təbii ki, bə üməddəs ibadətgahların qorunması, İlahi ruhunun elmı-nezəti təhlili ve gələcək nəsilərə təhdidinən bəxşimdan da rəhətlikdir.

Göstərilən serhədlər daxilində Türk-Müsləman dünyasının sakral maddi-mənvi xəzinəsindən adı açılmış tarixi Şirvan-Qobustan məhalələndə da az yelid, adı çəkilən Həzər-Babadağ ibadətgahlığının timsalında.

Babadəğ - oro-leotoponimə Türk Cumhuriyyətinin canub-şərbində Aralıq dənizi sahilində, Müğlə vilayətinin Fəlihiyyə nahiyəsində də rast gelinir (hündürlüyü 1969 m).

Adında da irfanlı-ruhsallığı yasağan Babadəğində Xəzər dənizində uzanan hövzənin özədə məməddəs ibadətgahları, irfan ocaqları, eksi ruh məkanları, məbad yuruları... qıyməlli sakral məbədlərdir, Kürbəngən kəndində sirləşdirilən Xidir kəndində qəder... (Pir Seyid ocağı, Açıdırə obası-ibadətgahı, Əhmədi-Səmlə yatağı, Pir Xanogah möbadəgahı, Sulu Həmid yarğılı...) paylanmışdır.

Qeyd edilən, sıralanın sakral-maddi ocaqlar sırasında Pirsaat çayının sol sahilərini tətən, Yekəxan-Poladlı-Kolani kəndləri yaxınlığında yerləşən Əhmədi-Səmlə məskən tarixiliyinə və mənvi zənginliyi baxımından xüsusi seqləndir.

Səmlə Qafqazın Noyaq çöllərindən, Xəzərsahili erazilərdən, oğuz-türkdilli Kumik-Noyaq elat-

lin 300-400 il evvel böyük köyü zamanı Şirvan-Qobustan bölgəsinin Pircaat çayı hövzəsində müşkullaşanlar Əhmədi kəndinin, Ərbəstan yarımadasının tərəkkime Türkman-Şamlı tayflarının Müxtər-Şamlı kəndinin yurd-oba ocağını yaradmışdır.

Pirsaat çayının sol sahilində olan Yekəxana kəndindən 3 km canub-şərqi tərəf salınan Əhmədi kəndinin etrafında sufi-sufi ocaqlarından biri de Gülməşəbaba

çayının qırığında "Daşburun yeri"ndəki "Dəvədəşir İrəsi"nde bərəket-i-badət ocağı Alqayıt baba piri idi. Əhmədi-Poladı yolu üstündən bəzi ziyanətgahın işçisində qəbibrəqəbər daş qalaqları arasında almışdır. "Daşburun yeri"ndə işe Mösər piri"ndə 2 qəbir daşı məməddəs ruh ocağı hesab edildi, inancılı tərəfindən ziyaret olundur.

Bərəket ocağı isə 1940-ci illərdək işləyen Vəzir İmaməli oğlu

günçəxanında, 3 km məsafədə, Pirsaat çayından 1 km alındır. Şirvan-Qobustan etrafında sulfilyin-sulfilərin yayılması, qorunub saxlanılmışında bölgənin digər kəndlərində olduğu kimi (Gölyer, Quşçu, Çaylı, Qaraçimanlı, Cəm-cəmi, Mərzəli (Gəməstü), Qaracüllü, Nabur, Sündü, Qurbançı...) Şeyx Eyyub Bayram oğlu (1730-1797) ocağının dinin-İrfani xələflərinin (Hacı Ağaxan Şeyx Əhmədpəşa oğlu (1875-1942),

1939-cu ilin qış aylarının birində qoşqu, Kürzəraqi kəndləri birindən okuz arabasının çağına sərimmiş, əsəbəri pozulmuş, hələ özündə olmayı 25-30 yaşlı bir qızı gəlirib qışlağa, Hacı Ağaxan babanın ocağına (ağ keçədən qurulmuş binəsine).

Gələn iki nələre deyilir ki, aqın qollarını, xəsta başındaki kələğəyini ağzı ile gəmirir, el-qolu ilə başını yoldur. Baba qızın üzüne bərili silə vurdu, qolandan

"Azərbaycanın sakral coğrafiyası" silsiləsindən

Pirsaatçay sahillərində irtəfən ocaqları



piridir, uyuduğu yer də sadədir, qəbirin etrafı xirdə daş qalaqlarından hörülüb, kənd qəbirənlərinin da miniatür naxışları və yazılı sına-sanduqların 1935-ci ilədək qorunub saxlanıldı.

Sufi mərasimlərinin, zikr-İrfani məclislerinin keçirilməsi üçün elverişli többi-coğrafi məkan olan Əhmədi-Səmlə arasında, Gümüşü deyirməni (halalı, bərəket ruhlu həpon yerdə, İlahi-Mistik hökmün rızası ilə) yaxınılığında (150 m aralıda) indi bir ocaq qalır. Xalıfe Canehmed piri. Qeyd elmek lazımdır ki, sufilar naikini imamların, eləcə də xələflərinin (Sufi xidmetçilərinin) sıradan biri kimi yox, İrfani-piranı münasibət göstərmiş, onların manevi pakılığına, təlib saflığına ruhları ilə qovuşmaqçıq almışdır.

Əhmədi kəndində Babaverdi

Sahibinin (1855-1940) binasında Müqəddəs Baba ocağını

terənnümü eden sufiler-sufolar

(Kəlçə, Bələd, oğul Novruzov

(1896-1956), Bayram Ağamirzə

oğlu (1908-1962), Xanqulu Karim oğlu (1905-1970)...), qurduganlar İrfani məclisleridə (bəzən qaynarla

1972-1973-cü illərdə Nuhbala

Səhverdi oğlunun evində keçiriləbilər) da edardırlar:

Hezər-Baba dağında,

Ma-

ral ollar başında,

Şeyx

Eyyub məqamında,

Al-

laha gel, Allaha gel, ey könül...

ve

yaxud,

Sübha-

nAllah, SübhanAllah,

İş-

ni avand eylesin, Gözel Allah...

ve

ya,

Yed-

di cennət, yeddi damı (cəhen-

nem),

O

da Allah, Allah deyir...

Əhmədi kəndinin canub-şar-

qında, 150-200 m aralıda Pirsaat

nun (1897-1942) su deyirməni olub.

Cobustan-Yavani babanın otlaqlarının İrfani-iman ruhu torpağına, suyuna, havasına... hörmətdir. Sürünən bərəketli olmuş üçün apırin Yavani babanın etrafında surüşdular, dolandırıldırlar (Əhmədi kəndindən 3-4 km aralıda) və onun torpağında təliyi kimi heyvanları üstünə sepişdirdilər, yaxud suya töküb-qarşırıbdırlar.

"Damlı" qış otağında da Əhmədi camaaati ora gedirdi! Güleşəbəh piri ziyyət olunurdu, etrafı çaylaqlar daşları ilə hörülüşdü. Deyilənə görə, Bakıdan Qarabağ, Qəbəleye, Car-Balakənə, Gəncəye...uzanan karvan yolunun üstündəki halat karvan bazarlarından biri, ibadət ocaqlarından biri bu qış otağı, bu ocaq klubu.

VII asırda esasi qoyulan Müxtər-Şamlı yurdu (100-e qəder ev olub, 1943-cü ilənən sonra boşaltıb, yurd yerləri sonralar önüş-əkin sahəsinə çevrilib) Əhmədi obasının

Şeyx Mustafa Hacı Həmidpaşa oğlu (1908-1986), Şeyx Salim Hacı Həmidpaşa oğlu (1911-1995), Soltanlı Şeyx Mustafa oğlu (1930-2010)..., mürsidişlərinin mürsidişlərinin doğma ruhsal məkanlarından biri de Müxtər-Şamlı obası, eləcə də bu camaaatin 1950-ci illərdən sonra daimi məskunlaşdıığı "Xanlı", "Kicik Daş" qış otlaqları (dünənən an qədim inşəatın son yaşayış meskeninin və "Qobustan Tarixi Dövlət Qoruğu"nın yaxınlığında) və Qaralı atlı ziyyətəgahı olmuş, Allahın sadıq qullarının, inancı kasımlı atlı ziyyətərəvansarı, cani-dilekleri, İrfani murazları... bu ocaqlardan, bi yurdardan yüksəlmişdir haqqın dərgahına...

Hacı Ağaxan babanın "Xanlı" qış olağında yurdu olub, səllərindən Gülü Öliyar qızı ilə ailə qurub, ocağında Sufi məclisleri keçirilib, obanının sofuları (Mırzəli Hacı Al-lahverdi oğlu (1921-2011), Böyükənəmli Əhliman qızı, Şahhərəbatlı Hacıqan qızı, Xədicəxanın Cahangir qızı, Fatma Vahid qızı, Dursunxanın Mehəmməd qızı...) mürsidişlər zikr-cümə namazlarını bir yerde keçirirdilər...

tutub fırladıb, ortada tutub binənin qadınları etrafında dövərə vurub "Allah... Allah..." deyib zikr ediblər, 2 saat arzında. Sonra, Baba hemin qızı apırin ocağına, halay-zikr marasimi orda da davam edib.

Hacı Ağaxan baba galənlərə buyurub ki, 3 gündən sonra gələsinər. Bi müddətə galənlərə, eləcə də zikr edənlərə Hacı Ağaxan babanın ocağında hemin qız çay süzüb paylaib... və saş-sağlam evinə qayıdır...

Ağaxan babanın ocağında hemin qız çay süzüb paylaib... və saş-sağlam evinə qayıdır...

Şirvan-Qobustan mahalının Sufi-Sof ocaqlarının dini-İrfani, ruhsal-mistik hökmün keraməti rəhmələri... yasağan sakral-mənvi dəyərlərini oxunmamış sahifələri yazılan və oxunanlardan xeyli sayıda cıxır...

(Yazının hazırlanmasında hem de Qobustan rayonu, Yekəxan kəndi sakini Seyid Rza Babaverdi oğlu (Şahverdiyev (1933) və Müxtər-Şamlı obasının sakini Süleyman Mütləüm oğlu Abdulayevin (1926) məlumatlannan da istifadə edilmişdir.)